

Milli özünüdürk və istiqlal ədəbiyyatı**Məmməd Araz yaradıcılığında rəqəmlərin simvolikası****Gülnar Osmanova**

Filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İstitutu, Azərbaycan.
E-mail: gulnar_osmanova@list.ru

Annotasiya. Məqaləda çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Məmməd Arazın yaradıcılığı şəhəri xalq ədəbiyyatından bəhərlənmənən baxımından araşdırılır. Yeni tipli şeirin yaradıcılarından olan M. Araz əfsənə motivlərindən, mifoloji elementlərdən, ümumiyyətlə, müxtəlif folklor nümunələrindən istifadə etmişdir. Məqaləda diqqət qatdırmaq istədiyimiz əsas masələ şairin rəqəmlərin simvolikasından məharətlə bəhərlənməsidir. Xalq təfakküründə və mifologiyasında rəqəmlər ən geniş əksini tapmışdır. Rəqəmlər özündə müəyyən sirləri daşıdığı üçün M. Araz onlardan məharətlə istifadə etmiş, hətta bu bəhərlənmənin onun şeirlərinin daxili quruluşuna, poetik biçimlərinə da təsir sərmamışdır. Buna şairin "İnsan ürəyi", "Şair, nə qazandın?", "Altı qızdan biri Pəri" şeirlərini, "Üç oğul anası", "Yeddi bulaq əfsənəsi" və s. poemalarını nümunə göstərmək olar. Belə ki, şair üç, altı, yeddi və s. rəqəmlərin sakral xüsusiyyətini ustalıqla vurgulamışdır. Bu da onun poemalarının koloritini daha da artırmışdır.

Açar sözlər: poeziya, M. Araz, folklor, rəqəmlər, say sistemi, simvollar

Məqalə tarixçisi: göndərilib – 14.04.2020; qəbul edilib – 20.04.2020

The symbolism of numbers in Mammad Araz's creativity**Gülnar Osmanova**

Doctor of Philosophy in Philology
Institute of Folklore of ANAS, Azerbaijan.
E-mail: gulnar_osmanova@list.ru

Abstract. The article discusses the work of the famous representative of modern Azerbaijani poetry, Mammad Araz, with the goal of enrichment through oral folk literature. One of the creators of a new type of poetry M. Araz, used the motives of legends, mythological elements and various folklore patterns in general. The main question that we want to draw attention to in the article is the skillful use of symbolism of numbers on this. The numbers are widely reflected in folk thinking and mythology. Since the numbers carry certain secrets, M. Araz skillfully used them, and even this enrichment did not bypass the internal structure and poetic format of his poems. An example of this is the "Human heart", "Poet, what have you achieved?", "One of the six girls - Peri", "Mother of three sons", "The legend of the seven springs" and other poems of the poet. Thus, the poet masterfully emphasized the sacred peculiarity of the numbers three, six, seven and so on. And this further enhanced the colour of his poems.

Keywords: poetry, M. Araz, folklore, numbers (figures), numerical system, symbols.

Article history: received – 14.04.2020; accepted – 20.04.2020

Giriş / Introduction

Məmməd Araz müasir Azərbaycan ədəbiyyatında yeni tipli şeirin yaradıcılarındandır. Onun şeirləri üçün inca lirizm, fikir və hissən pozulmaz vəhdəti, təbiəti duyma həssashiş xarakterikdir. Mövzu baxımından da şairin əsərləri çox rəngarangdır. Onun istor vətənpərvərlik, istor təbiətin tərənnümü, istorəsə də fəlsəfi aspektde yazdığı əsərləri özünəməxsusluq ilə seçilir. M. Araz poeziyanın əzəlliyini müəyyənləşdirən əsas cəhətlərdən biri şəhəri xalq yaradıcılığından bəhərlənmədir.

Xalqın hayatı, mösiyatını, işini onun bəddi yaradıcılığında ayrı təsəvvür etmək olmur. İnsan dünyaya galandan dünyadan köçəndən layladan tutmuş ağıyadak xalq şeiri ilə mənəvi bağlanır, bu tükənməz xəzinədən qidalanır. Əgər bu insan yaradıcı şəxsiyyət olarsa, öz əsərlərində şəhəri xalq ədəbiyyatına münasibətdən bildirmədən keçinə bilmir, çünki folklor bütün sənət növlərinin ömrəyidir. Xalq ədəbiyyatına bəzidən əvvəl yaşayışlarının əsərləri boyu qazandıqları hayat və əmək təcrübəsinə, eləcə də daxili, mənəvi aləminin əks etdirən əsl müdrikliyət xəzinəsidir. Odur ki, M. Araz da xalq yaradıcılığında istifadə edərək əsərlərini daha da koloritli etmişdir. A. Abdullahovun da dediyi kimi, "xalq sonatindən yaradıcı surətdə bəhərlənən, bu həmişə şərin bulaqdan su içən müasir şeylərdən biri" olan Məmməd Araz bir çox şeirlərində və poemalarında folklorlarda istifadə etmişdir. Buraya əfsənə motivləri, mifoloji elementlər, müxtəlif folklor nümunələri addır.

Məqalədə diqqət qatdırmaq istədiyimiz əsas məsələ şairin rəqəmlərin simvolikasından məharətlə istifadə etməsidir.

Yunan filosofu Pifagor demişdir: "Dunya ədədlər üzərində qurulub".

Kornelius Aqrrippa gərə isə, ədədlər yalnız rəqəm və şərpərin ifadə etdiyi kəmiyyət göstəricisi deyil, onlarda başqa bir qüvvə da vardır. Ədədlərin ifadəsi olduğu bu qüvvə təbiətdə şeylərə qaydalar arasında olan okkult əlaqələrdədir.

Əsas hissə / Main Part

Tarixən bir çox xalqlarda müxtəlif rəqəmlər müqaddəs sayılmışdır. Məsələn, türklər 9-u, mísirlilər və yunanlar 12-ni, ərəblər 3, 7 və 40 rəqəmlərini, mongollar 6 və 60 sayılarını müqaddəs bilmışlar. Qədim şumerlərə və skiflərə 7 sayı müqaddəs idi. Belə ki, onlar 7 sayının yaradılışla bağlılığına, günün və yəraltı dünyanın 7 qatdan ibarət olmasını inanmışlar.

Yeddi xalq təfakküründə və mifologiyasında da əsas rəqəmlərdən səvilir. Gövün yeddi qatdan ibarət olması, həftədə yeddi günün, gəy qurşağında yeddi rəngin mövcudluğu, müsikinin yeddi not üzərində yaradılması və s. buna əyni subtdur.

Görünür, şairin "Yeddi bulaq əfsənəsi" poemasında məhz yeddi rəqəmindən istifadə etmiş bu rəqəmin müqaddəs olduğundan irəli gəlir. Bu da bir nov xeyir qüvvələrinin - günahsız yeddi qızın qələbəsinin müqəddəsliyini göstərmək üçün bir priyordur. Bu priyomdan tarix boyu bir çox sənətkarlar istifadə etmişlər. Maraqlıdır ki, iki əsas rəqəmin - üç və dördün toplamından alınan yeddi ilə bütün kainatın yeddiqatlı modeli qurulur, ona görə də mifoloji strukturlarla bu rəqəm sayıyalor, planetlərin payına düşür. "Yeddi" rəqəminin sakrallaşmasına qədim türk-runik abidələrində, klassik Azərbaycan şairlərinin yaradıcılığında, nağıl və eposlarda təsadüf edilir. Buna dahi şairlərimiz N. Gəncəvinin "Yeddi gözəl", M. Füzulinin "Yeddi cam", böyük özbək şairi O. Nəvaiinin "Yeddi səyyarə" poemalarının misal göstərmək olar. Yeddi səyyarə dedikdə, Ayla yanışı, digər səyyarələr - Günsəv, Zühal - Saturn, Müştəri - Üçpiter, Morrix - Mars, Zohra - Venera, Utarid - Merkuri nəzərdə tutulur. Gəy türk imperiyası dövründə də türklər arasında "yeddi" rəqəmi göylə yerin vəhdətinə bildirirdi.

Folklorşunas alim Ramil Əliyev "Riyazi mifologiya" kitabında yeddi rəqəmi haqqında belə yazar: "Folklor nümunələrində də xüsusi ilə yeddi rəqəminin gen-bol işlənməsinin sabobu bu rəqəmin yarandığı arxaik mifoloji düşüncədə son hədd olması, ləp qədim ibtidai insanların sayıları bağlı biliyimin oraya qədər olması ilə bağlıdır. Yeddinin tanrı rəqəmi kimi şürlərdə yer almış folklor nümunələrində bu rəqəmin metaforik şəkildə işlənməsinə sabob olmuşdur" [1, s.59].

Bələ ki, rəqəmlər xalq təfəkküründə və mifologiyasında da öz geniş aksını tapmışdır. Biz xalqımızın çoxşırık mənəvi mədəniyyətinin tərkib hissələrindən biri olan folklorda – “Üç bacının nağılı”, “Yeddi qardaşlar”, “Üç şahzadə”, “Yeddi dağ alması”, “Üç qardaş”, “İki yoldaş” və s. nəğdilərin sərlövhəsində, bundan başqa bir sıra dastanların mətnində da bu rəqəmlərlə rəqşlaşır. M. Araz da bundan çox məharətlə istifadə etmişdir. İki, üç, altı, yeddi rəqəmlərinə onun yaradıcılığında tez-tez rast gəlinir. Məsələn, “Şair, nə qazandın?” şeirində oxuyuruq:

*Onu görməmişdim o illərdə ki,
Xəyanət yarğandı mərdənaliyə,
Zaman da iki, zaman da iki,
Zaman da yorğandı mərdənaliyə [4, s.81].*

“Əgər mən özümlə üz-üzə gəlsəm” şeirində də iki rəqəmi aşağıdakı kimi verilmişdir.

*Bu vəsiyyət! Bu, özündən özüna məktub!
Varlığı yox, “var” – desə da beləsi, vəllah.
İkiləşək “mənim” – biri ölümə məhkum,
O biri da öz-özüna ölüsi, vəllah!.. [4, s.122-123]*

Nümunələrdən də göründüyü kimi, şair dualizm məsələsinə toxunur. Bələ ki, iki ilə xeyirləşər, işıqla qaranlıq, yaxşı ilə pis qoşlaşır və dünyadan əkslikləri doğulur. Gündüz və gecə kimi əks anlayışların rəqəmi olan iki tarazlıq və kontrast mənasında işlanır, müsbət və mənfi keyfiyyətləri birləşdirərək tarazlıq yaradır.

“Altı qızın biri pari” şeirində isə altı rəqəmi nəzərə çatdırılır.

*Altı qızın biri Pəri...
Mənən elə gələrdi ki,
Harda işa külklər da
Qoşulubdu altı qızı,
Bənövşələr, çiçəklər da
qoşulubdu altı qızı [3, s.174].*

Altı inanı ramzıdır. O həm tək, həm də cüt ədədlərə bölünərək sanki onları birləşdirir. Altı Oğuz türklərinin təsəvvüründə iki üçlüyün vəhdətini bildirir. Birinci üçlüklə Kosmos (Gün, Ay və Ulduz), ikinci üçlüklə isə Yer və onun orbiti (Dağ, Deniz və Gök) yaranmışdır.

Şairin “Üç oğul anası” poemasındaki üç rəqəmindən da danışmaq istərdik. Üç dəyişkənlilik deməkdir, keçmişin, indinin və gələcəkin ramzi olan üçbucağla işarə edilir. İstedad və şən əhvali-ruhiyəni ifadə edir, uyğunlaşmaq ramzıdır.

Üç ilk say sisteminə formalasdırmaqla yanaşı, təkcə mütləq bütövlük, üstünlük, ağıl-yetkinlik (insanda ağıl, güc və görünüş) deyildi, həm də mifopoetik strukturların ilkin tam variantının başa çatması və sosial konstruksiya (hakimiyət üç qardaşdan birinə çatır) idi.

Sözügedən poemada yuxu ilə bağlı səhna verilmişdir. Gülsənəm ana yuxuda hana toxuduğunu və hananın odutub yandığını görür, sanki baş verəcək hadisələr ona yuxusunda ayan olur. Bunu ilə bağlı aşağıda verilmiş nümunə maraq doğurur. Çünkü biz rəqəmlərin –说出的数字 – sayların işlənməsinə M. Araz yaradıcılığında tez-tez rast gəlindiyini vurğulamışdıq. Burada yenə də həmin məsələyə qayitmaq istərdik. Rəqəmlər özündə müəyyən sirləri daşıdığı üçün şair onlardan məharətlə istifadə etmiş, hətta bu bəhərlənmə onun şeirlərinin daxili quruluşuna, poetikbicimində də təsirsiz qalmamışdır.

*Sonra da çox seylər düşdü yadına,
Hicran mizrab vurdυ xattratına:*

*– Gulgəz, pis yuxular al çəkə bircə...
Hana toxuyuram gördüm bu gecə [5].*

Bu bənddə hana sözü işlənmişdir. Hana xalça toxumaq üçün lazım olan vasitədir. Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan xalçaları hana adlanan sadə dəzgahlarda toxuyurlar. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahıdır. Onun iki novu – şəquili hana və üfüqi hana olmuşdur. Hənədə sanki göy qurşağıının 7 rəngi – qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi rənglər mövcuddur.

*Ela toxuduqca qalxır yuxarı,
Na əvvəli vardır, na da axırı...
Düşündüm: ay canım, na hanadır bu,
Torpaqda bir ucu, göyde bir ucu... [5]*

Şair şeirlərində bədii ifadə vasitələrini işlədərkən də saylıdır istifadə etmişdir. Bədii təzəd və təkrirlərin işlənməsi buna nümunə ola bilər. Məsələn, yuxarıdakı bənddə təzədlərdən istifadə olunmuşdur ki, bu da məzmunca bir-birinə əks, zidd anlayışların köməyi ilə yaradılır. Nümunədə əvvəl-axır, torpaq, yəni yer-göy kimi sözlər qarşılıqlıdır. Ümumiyyətlə, M. Araz yaradıcılığında bu cür təzədlərlə çox rast gəlinir. Məsələn, “Insan ürəyi” şeirini oxuyanda bunun şahidi olurq;

*Ürəkda ay doğur, günəş da batır,
Göy gopur, ildırım çaxır ürəkda.
Tufan da hayqırır, süküd da yatrır,
Alov da, gurşad da yağır tirəkda [3, s.31-32].*

Poemanın bəndindən isə şair dörd yana ifadəsini 4 cəhətə mənasında işlədərək sanki qohrəmanının başına gələn hadisənin qloballığını nəzərə çatdırmaq istəmişdir.

*Ürəyim döyündü, qanım qaraldı:
Birdən göy kişindlə, hava qaraldı,
İldırım şığıyb düşdü dörd yana,
Yandi toxudüğüm yarımqı hana... [5]*

Poemada təkrirlər də verilmişdir. Aşağıdakı bənddəki təkrir – anafora ahəngdarlığı artırır və fikri qüvvətləndirir.

*“Ay yandım, ay yandım” – qısqardım birdən,
Yaxşı ki, ayıldım öz səsimə man;
Gordüm ki, elyam qan-tar içində,
Ürəyim çırpinır qəhər içində [5].*

Mifoloji əmənəyə görə, gələcək hadisələrin bildirilməsi yolu yuxu vasitəsilə gerçəkləşir. Qeyd edək ki, yuxu ilə bağlı motivlərə daha çox Azərbaycan şəhəri xalq ədəbiyyatının minillik yəzili abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında rast gəlinir:

“Sən demə, xanım, o gecə Qalın Oğuzun dayağı, Bayındır xanın kürəkəni, Ulaş oğlu Salur Qazan yuxuda qarma-qanşıq əhvalat görüb, hövlinəkaya dardu. Dedi: “Qardaşım Qaraguna, bilsənmi yuxumda nə göründü? Qara-qayğılı əhvalatlar gördüm. Hündür evimin üzərinə göydən il-dərim çaxdığımı gördüm. Qatı, qara dumanın düşərgəmin üstünü büründüyü gördüm. Quduz qurdən evimi dəldiyini gördüm. Qara dəvənin ənsəmdən qapıldıqını gördüm. Gördüm ki, qara saçım qarğı kimi uzanır, uzandıqça gözümü örtür. Əllərimdə on barmagımı qan içində gördüm. Bu yuxunu görəndən bəri ağılımu-huşumu yıga bilmirəm, Xan qardaşım, mənəm bu yuxumu yoz mənimcim!”

Qaragünə dedi: "Qara bulud dediyin sənin taleyindir. Qar ilə yağmur dediyin sənin qoşunundur. Saç qayğıdır, dərdi-sərdir. Qan – qanqaralıqdır. Qalanın yoza bilmərəm, Allah yozsun" [2, s.47].

Buradan göründüyü kimi, yuxu insanların ilk mifisi, dünyaduyumudur. Nəcə ki, Qazan xan gələcəkdə baş veracək hadisələri yuxusunda görür, eləcə də M.Arazın qəhrəmanı da yuxuda gördüyü hadisəni pis xəbərlər eşidəcəyi kimi yozur. "Dədə Qorqud" kitabından da məlum olduğu kimi, oğuzlar yuxunu "kiçik ölüm" adlandırmışlar.

Nəticə / Conclusion

M.Araz da xalqın qədim zamanlardan geniş yayılmış mifik inamlarını – qəzavü-qədərin yuxuda görülməsini, yuxunun ölüm aktı ilə cini olmasını poemaya gətirmiştir. Bu da şairin doğma kökə bağlılığından, xalqımızın mifopoetik düşüncəsini yaxşı bilməsindən, daima ondan yararlanmasından irəli gəlir. O, insanların kökə, ilkinliyi, doğma yurda bağlılığını həmisişə əsas meyar kimi götürmüştür. Odur ki, mayası vətənpərvərliklə yığrulmuş M.Araz poeziyası həmisişə yaşayacaq və gələcək nəsillərə örnək olacaq.

Ədəbiyyat / References

1. Əliyev Ramil. Riyazi mifologiya. Bakı, Nurlan, 2008.
2. Kitabi-Dədə Qorqud Ensiklopediyası. İki cilddə, I cild. Bakı, Yeni Nəşrlər Evi, 2000.
3. Məmməd Araz. Seçilmiş əsərləri. İki cilddə, I cild. Bakı, Lider nəşriyyat, 2004.
4. Məmməd Araz. Seçilmiş əsərləri. İki cilddə, II cild. Bakı, Lider nəşriyyat, 2004.
5. <http://www.memmedaraz.az/?menu=224>
6. İsa Həbibbəyli. Xalq şairi Məmməd Araz. Bakı, "Azərbaycan", 1999.

Символика чисел в творчестве Мамеда Араза

Гульнар Османова

Доктор философии по филологии

Институт Фольклора НАНА. Азербайджан.

E-mail: gulnar_osmanova@list.ru

Резюме. В статье рассматривается творчество известного представителя современной азербайджанской поэзии Мамеда Араза и его обогащения за счет устной народной литературы. Один из создателей нового типа поэзии М.Араз использовал мотивы легенд, мифологические элементы и различные фольклорные образцы в целом. Основной вопрос, на который обращено внимание в статье, – искусное использование поэтом символики чисел. Цифры нашли широкое отражение в народном мышлении и мифологии. Поскольку цифры несут в себе определенные секреты, М.Араз умело использовал их, и это обогащение не обошло стороной внутреннюю структуру и поэтический формат его стихов. Примером этого можно показать стихотворения "Человеческое сердце", "Поэт, чего ты доился?", "Одна из шести девушек пэри", "Мать трех сыновей", "Легенда о семи родниках" и другие поэмы поэта. Таким образом, поэт мастерски подчеркнул сакральную особенность цифр три, шесть, семь и так далее. А это еще больше усилило колорит его поэм и стихов.

Ключевые слова: поэзия, М.Араз, фольклор, цифры, система чисел, символы